

FAQ/MVS

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin

Azərbaycan Respublikasında təhsili ilə bağlı mütəmadi verilən suallar

1. Əcnəbi vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbulu necə aparılır?

Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan [“Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”](#) ilə tənzimlənir.

Qərarın 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir.

2. Daimi yaşama icazəsi (DYİ) vəsiqəsi olan əcnəbi vətəndaş Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmədən əcnəbi vətəndaş kimi birbaşa ali təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlərmi?

AR NK-nın 01.05.2015-ci il tarixli 125 nömrəli Qərarın 1.2. bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə şamil edilmir. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

3. İkili vətəndaşlığı olan şəxslər əcnəbi vətəndaş kimi qəbul ola bilərlərmi?

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Şəxslər digər Azərbaycan Respublikası vətəndaşları kimi Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlarda iştirak etmək yolu ilə ali təhsil müəssisələrinə qəbul oluna bilərlər.

4. Qaçqın statusuna malik şəxsi əcnəbi kimi qəbul edə bilərikmi?

İkili vətəndaşlığı olmamaq şərti ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda, qaçqın statusu rəsmi təsdiqlənmiş şəxslərin əcnəbi kimi qəbulu mümkündür.

5. Təhsil Nazirliyi əcnəbi tələbələrin qəbulunda birbaşa iştirak edirmi?

Nazirlər Kabinetinin 125 nömrəli 1 may 2015-ci il tarixli Qərarı ilə təsdiq olunan "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"na əsasən əcnəbilərin qəbulu prosesində ATM-lərə muxtariyyət verilmişdir. Odur ki, əcnəbi tələbələrin ATM-ə qəbul olunmasına dair qərar verilməsində Nazirliyin əlavə rəyinin alınması tələb olunmur;

6. Qəbul üçün hansı sənədlər tələb olunur?

- seçdikləri ixtisas, tədris dili və təhsil alma forması göstərilməklə, təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);
- əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıkları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
- sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
- etibarlı sərhədkeçmə sənədi;
- 3x4 ölçüdə 6 ədəd fotosəkil;
- tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
- fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).

7. IELTS, TOEFL imtahan nəticələrim olduğu halda dil biliyim yenidən yoxlanılacaqmı?

Tədrisin ingilis dilində aparıldığı ixtisaslar üzrə təhsil almaq istəyən əcnəbilər ingilis dili üzrə beynəlxalq imtahan formalarının birindən yetərli bal topladığı halda (bakalavriat səviyyəsi üçün IELTS 5.0 bal, TOEFL 40 bal, sonrakı təhsil səviyyələri üçün IELTS 5.5 bal, TOEFL 50 bal), dil biliklərinin yoxlanılmasından azad olunurlar.

8. Əcnəbilər tədris dilini dəyişmədiyi halda, dil biliklərinin yoxlanılmasından azad olunurlarmı?

Bəli, aşağıdakı iki kateqoriyalardan olan əcnəbilər:

1. Azərbaycan Respublikasının təhsil müəssisəsində təhsil alıb növbəti təhsil pilləsində və ya səviyyəsində təhsil almaq üçün müraciət edənlər;
2. yerləşdiyi dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrinin əvvəlki təhsil səviyyəsi üzrə məzunları.

9. Təhsil almaq üçün müraciət edən əcnəbi tələbənin attestatına və ya digər ölkədə bitirmiş olduğu universitetin diplomuna apostil vurulmalıdır mı?

Öncəki təhsil sənədinin müvafiq qaydada ləqallaşdırılması tələb olunur.

10. Pandemiya dövründə təhsil almaq üçün müraciət edən tələbələr sənədlərin orijinallarını necə təqdim etməlidirlər?

Sənədlərin ilkin qaydada elektron qəbulu, müraciətlərin onlayn qiymətləndirilməsi həyata keçirilir. Şəxs təhsil yerinə gəldikdə universitet tərəfindən qanunvericiliyə uyğun olaraq sənədlər tələb olunmalıdır.

11. Pandemiya dövründə təhsil haqqı hansı formada ödənilməlidir (əgər qəbul olunacaq tələbə öz ölkəsindədir)?

Universitet tərəfindən qərar verilə bilər.

12. Milliyyətçə Azərbaycanlı olan, məktəbi Azərbaycanda bitirən və DİM imtahanından kəsilən xarici vətəndaşın sənədlərini əcnəbi tələbə kimi qəbul edə bilərikmi?

Şəxsin ATM-ə əcnəbi vətəndaş kimi qəbulu onun milliyyəti və məktəbi harda bitirməsindən asılı olaraq deyil, vətəndaşlığına əsasən müəyyənləşdirilir. Şəxsin ikili vətəndaşlığı və ya AR vətəndaşlığına mənsubiyyəti yoxdursa, əcnəbi kimi ali təhsil müəssisəsinə qəbul oluna bilər. Eyni zamanda DİM imtahanlarında iştirak etmək istəyən əcnəbi vətəndaşlardan Müvəqqəti Yaşama İcazəsi (MYİ) vəsiqəsi və ya Daimi Yaşama İcazəsi Vəsiqəsi (DYİ) tələb edilir. DYİ vəsiqəsi ilə DİM imtahanında iştirak edən müraciətçi əcnəbi vətəndaş kimi qəbul edilə bilməz. Həmin şəxslər ölkə daxilində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni əsaslarla təhsil hüququna malikdirlər.

13. Ali təhsil müəssisəsində hazırlıq keçən tələbə yenidən hazırlıqda təhsilini davam edə bilərmə?

Nazirlər Kabinətinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın 3.5-ci bəndinə əsasən əcnəbilərin müvafiq təhsil səviyyəsi üzrə hazırlığı və tədris dilini bilmə səviyyəsi seçdikləri təhsil müəssisəsi tərəfindən yoxlanılır və təhsil müəssisəsinin

müəyyən etdiyi tələblərə uyğun gəldikləri halda onların təhsil müəssisəsinə qəbulu rəsmiləşdirilir. Tələbələrin dil və ixtisas bilikləri səviyyəsi qənaətbəxş hesab edilmədiyi təqdirdə onların hazırlıq kurslarında təkrar təhsil alması məsələsinə ali təhsil müəssisəsi tərəfindən baxıla bilər.

14. Təhsil haqqları hansı aralıqda dəyişir?

Hazırlıq kursları - 600-2000 \$ illik

Bakalavr təhsili - 1000-2500 \$ illik

Magistratura - 1000-4000 \$ illik

Doktorantura - 1000-4000 \$ illik

15. ATM-ə qəbul olmuş tələbə ölkəyə hansı viza ilə daxil olmalıdır?

Miqrasiya Məcələsinin 27.1-ci maddəsinə uyğun olaraq **elm və ya təhsil vizası** bu sahədə Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının, elmi-tədqiqat institutlarının, dövlət qeydiyyatından keçmiş təhsil müəssisələrinin vəsatəti əsasında elmi fəaliyyətlə məşğul olmağa, müvafiq konfrans, seminar və digər elmi tədbirlərdə iştirak etməyə, təhsil müəssisələrinə qəbul olunaraq təhsil almağa və ya ixtisas artırmağa gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.

16. MYİ vəsiqəsinin alınması üçün Təhsil Nazirliyi nə kimi köməklik göstərir?

Giriş vizasının məqsədi yalnız elm və ya təhsil olan əcnəbi tələbələr üçün Təhsil Nazirliyi (TN) tərəfindən Dövlət Miqrasiya Xidməti (DMX) qarşısında müvəqqəti yaşama icazəsinin verilməsi haqqında vəsatət qaldırılır. Bunun üçün ATM tərəfindən tələbələrin ad, soyad, ata adlarının (pasportda yazıldığı şəkildə), vətəndaşlığı və pasport nömrəsi qeyd edilmiş məktub TN-ə ünvanlanır, əlavə olaraq tələbələrin pasport və MYİ surətləri qoşma olaraq göndərilir.

Əlavə olaraq qeyd edək ki, bununla bağlı TN tərəfindən ATM-lərə tədris ilinin əvvəlində sirkulyar məktub ünvanlanır.

17. Hansı təqaüd proqramları təklif olunur?

Azərbaycan Respublikası və bəzi yerli universitetlər təqaüd imkanları və maliyyə yardımları təklif edir.

Azərbaycan Respublikası Təhsil Qrantı proqramı İslam Əməkdaşlıq Ölkələri və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına şamil edilir. Daha geniş məlumatı <https://studyinazerbaijan.edu.az> saytıdan əldə edə bilərsiniz.

18. Təhsil Qrantı Proqramı (İslam Əməkdaşlıq təşkilatına və Qoşulmama hərəkatına üzv dövlətin vətəndaşlarına ayrılmış təqaüd proqramı) çərçivəsində təhsil alan tələbələrin nəqliyyat xərcləri ölkəyə gəlməmişdən əvvəl universitet tərəfindən ödənməlidirmi?

Nəqliyyat xərci tələbə və ya universitet tərəfindən qarşılanmalı, sonradan müvafiq olaraq geri ödənməsi üçün Nazirliyə sifariş verilməlidir.

19. Təhsil Qrantı Proqramı (İslam Əməkdaşlıq təşkilatına və Qoşulmama hərəkatına üzv dövlətin vətəndaşlarına ayrılmış təqaüd proqramı) çərçivəsində təhsil alan tələbələrin nəqliyyat xərcləri üçün hər hansı məhdudiyətlər varmı?

"İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil grantının verilməsi Qaydaları, o cümlədən təhsil grantının məbləği", həmçinin "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil grantının verilməsi Qaydaları, o cümlədən təhsil grantının məbləği"nin Əlavəsinin Qeydinə əsasən Proqram iştirakçılarının beynəlxalq nəqliyyat xərcləri faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedic sənədlər əsasında ödənilir. Bununla da Qaydalar üzrə beynəlxalq nəqliyyat xərci üzrə hər hansı məhdudiyət nəzərdə tutulmamışdır.

20. Təhsil Qrantı Proqramı (İslam Əməkdaşlıq təşkilatına və Qoşulmama hərəkatına üzv dövlətin vətəndaşlarına ayrılmış təqaüd proqramı) çərçivəsində təhsil alan tələbələrin biletləri necə alınmalıdır?

Təcrübəyə uyğun olaraq bileti birtərəfli, gəliş məqsədli almağınız, getdiyi tarixdə isə gedişi üçün almağınız tövsiyə olunur.

21. Əlavə suallarımı necə verə bilərəm?

Əlavə suallarınız olduğu təqdirdə, info@studyinazerbaijan.edu.az. e-poçt vasitəsilə soruşa bilərsiniz. Əgər sualınız universitetlərin qəbul məsələləri ilə əlaqəlidirsə, birbaşa təhsil almağa maraqlı olduğunuz universitetlə əlaqə saxlamağınızı tövsiyə edirik.